



Fərrux Rüstəmov



Akademik  
Hüseyin Əhmədov  
və yetirmələri



Akademik Hüseyin Əhmədov mənim elmi rəhbərim təyin ediləndə, doğrusu, bir qədər narahatlıq hissi keçirirdim. Pedaqoji elmimizdə öz dəsti-xətti ilə seçilən, kifayət qədər nüfuzlu alımlar yetişdirmiş, sanballı əsərlərin müəllifi, yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyində böyük hörmət və söz sahibi olan bir elmi rəhbərlə necə dil tapacağımı şübhə ilə yanaşirdim. Üstəlik, dissertasiyamın da rəsmi dairələrdə ciddi ayrıseckiliyə məruz qalan, cəmiyyətin müəyyən təbəqələrində ögey münasibət bəslənilən və ümumiyyətlə, cəmiyyətdə birmənalı qarşılanmayan, mübahisəli bir probleme həsr olunması bu şübhələrimi daha da ciddiləşdirirdi.

Lakin elə ilk görüşümüzdəcə, özümün özüm üçün yaratdığını bu səni psixoloji məqamlar yox oldu. Məni sanki çoxdan tanıymış kimi qəbul etdi. Hə, cavan oğlan, planların nədir, elədiyin və eləmək istədiklərin haqqında danış görüm,- deyərək səmimi söhbətə meydən açdı.

Söhbət əsnasında akademik Hüseyin Əhmədovun özəl ali təhsilə münasibətini gördükcə, onun özəl ali məktəblər haqqında ürəkaçan obyektiv fikirlərini eşitdikcə, onsuz da əsəssiz olan şübhələrim alt-üst olur, artıq əvvəlki fikirlərimin eksinə olaraq, bəxtimin gətirdiyini görür, sevinirdim. Bundan sonra elmi rəhbərimlə tez-tez görüşməyə başladım. Hər görüşümüzdə mənə diqqətlə qulaq asır, sonda öz tövsiyə və təkliflərini söyləyirdi. Onunla keçirdiyim təqribən hər yarımsaatiqliq bir görüşdə sanki qarşidakı 3-4 aylıq bir dövrün planını çizirdi. Bu mənada akademik Hüseyin Əhmədovla işləmək çox asan, xoş və məhsuldar olurdu.

Akademik Hüseyin Əhmədov kimi alımların, səmimi, xeyirxah elmi rəhbərlərin varlığında hələ uzun illər Azərbaycan pedaqogikasında yeni-yeni gənc alımların yetişəcəyinə heç şübhə etmirəm.

*dos. İsaxan İsaxanlı*